

CARI BİBLİOQRAFİK İNFORMASIYA MƏNBƏLƏRİ ƏDƏBİYYATŞUNASLIĞIN BİBLİOQRAFİK İNFORMASIYA TƏMİNATINDA

Cari biblioqrafiya yeni meydana gələn sənədlər haqqında ardıcıl məlumat vermek (və onların biblioqrafik qiymətləndirilməsi) funksiyasını yerinə yetirir, daha doğrusu tələbatçulara öz sahələrində sənəd axınnı daim izləmək və bu axınada hərtərəfli istiqamətləndirmək imkanı yaradır. Bu vəzifə xüsusiyyəti cari biblioqrafik informasiyanın dolğunluğuna və operativliyinə, sənədin meydana gəlməsi ilə informasiya çatdırılması arasındaki fasilənin minimuma endirilməsinə səy göstərilməsini tələb edir. Biblioqrafik informasiyada carilik onun tələbatçıya qısa vaxt ərzində və ardıcıl çatdırılması ilə ölçülüür.

Cari biblioqrafik informasiya dövri biblioqrafik nəşrlər formasında və ya fərdi biblioqrafik xidmət (məs., informasiyanın seçilib yayılması sistemi üzrə) üsulları ilə həyata keçirilə bilər (2.-S.98). Cari biblioqrafik informasiya mənbələrinin yaradılmasının və tələbatçıya çatdırılmasının dövriliyi məsələsi böyük əhəmiyyətə malikdir. Cari biblioqrafik məlumatvermə gündəlik, həftəlik, aylıq və ya rüblük ola bilər.

Müasir mərhələdə biblioqrafiya sosial-iqtisadi inkişafın ən mü hüüm cəhətlərini əks etdirir və bununla da elmin, mədəniyyətin və istehsalın bütün sahələrinin biblioqrafik informasiya ilə təminatına şərait yaradır. Informasiyanın formalasdırılması və ehtiyacı olanlara çatdırılması vasitələri onun təsbit olunduğu mənbələrdir. Deməli, informasiya kommunikasiyaları sistemi cəmiyyətin informasiyalasdırılmasında əsas amildir.

Biblioqrafiyanın xidmət sahələri müxtəlifdir. Hər xidmət sahəsinin məqsəd və vəzifələri, spesifik cəhətləri var və onlar biblioqrafiyalasdırma və biblioqrafik xidmət proseslərinin həyata keçirilməsinə təsir göstərir. Biblioqrafik informasiya xidmətinə ehtiyacı olan ən mühüm sahələrdən biri elmi-tədqiqat fəaliyyətidir. Əgər biblioqrafik informasiya tələbatçılarını ən fəal, fəal və fəal olmayan qruplara bölmək müm-

kün olsa, onda elmi-tədqiqat işçiləri ən fəallardan hesab edilə bilər. Həm də bu fəallıq bir neçə cəhətdən səciyyəvidir. Birincisi ona görə ki, elmi-tədqiqat işi ilə məşğul olanlar həmişə axtarışdadırlar, sənəd axınıni ardıcıl izləməyə və mövcud sənəd toplusunu araşdırmağa məcburdurlar. İkincisi, onları təkcə yerli nəşrlər deyil, həm də dünya elminin nailiyyətlərini işıqlandıran sənədlər maraqlandırır. Üçüncüsü, onlar ən yeni materiallar haqqında daha dolğun, ardıcıl və operativ bibliografik informasiya almaq marağındadırlar (2.-S.120).

Müsəir elmi-tədqiqat fəaliyyət sahələri, o cümlədən hūmanitar elmlər sisteminde ədəbiyyatlaşmış qoxşaxəli bir elm sahəsi kimi formalasmış və inkişaf etməkdədir. Bu elm sahəsinin elmi-tədqiqat fəaliyyəti ildən-ilə genişlənir və yeni məzmun kəsb edir.

Azərbaycan ədəbiyyat tarixinin, tədqiqi müasir ədəbi prosesin işlənilməsi baxımdan qoxşaxəli tədqiqatlar apararaq elmin bu sahəsi üzrə olan bibliografik informasiya mənbələrinin ən fəal istifadəçilərinə çevrilmişlər.

Məlumdur ki, ədəbiyyatlaşmış sahəsi üzrə istər retrospektiv, isərsə də cari xarakterli bibliografik informasiya mənbələri mövcuddur. Təbiidir ki, ədəbiyyatlaşmış elmi ilkin mənbələr haqqında bibliografik informasiya olmadan həmin mənbələrdən mütəxəssislərin səmərəli istifadə etmələri mümkün deyil. Bibliografiyalasdırma prosesində bibliografik informasiya mənbələri yaradılır və bibliografik xidmət üçün lazımi bibliografik baza (ehtiyat) yaratmaqla onu müsayiət edir. Ədəbiyyatlaşmış sahəsində çalışan mütəxəssislərin bitişiklilik informasiya təminatında bibliografik fəaliyyət prosesləri olan bibliografiyalasdırma və bibliografik xidmət mühüm rol oynayır. Ədəbiyyatlaşmışın elmi-tədqiqat fəaliyyət sahəsinin bibliografik informasiya təminatında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının fəaliyyəti təqdirdəlayıqdır.

Mərkəzi Elmi Kitabxananın çap etdirdiyi cari bibliografik vəsaitləri fonda daxil olan yeni ədəbiyyat haqqında məlumat vermək məqsədi gündür. Məlumdur ki, kitabxananın fonduna xarici ədəbiyyat da alınır. Ona görə də bu vəsaitlər bir tərəfdən yeni çıxan vətən, digər tərəfdən isə kitabxananın fonduna daxil olan xarici ölkə ədəbiyyatını əks etdirir. Deməli, kitabxananın hazırlayıb çapdan buraxdığı vəsaitləri ədəbiyyat əhatəliyinə görə iki qrupa bölmək olar:

1. Yeni daxil olan ölkə ədəbiyyatı haqqında;
2. Xarici ölkələrdən daxil olan yeni ədəbiyyat haqqında.

Qeyd olunduğu kimi, kitabxananın birinci qrup cari bibliografik vəsaitləri ölkə nəşrlərini əhatə edir. Məlumdur ki, kitabxana şəraitində

operativ cari bibliografik məlumatvermə iki istiqamətdə aparıla bilər. Birincidə məqsəd oxucuları ümumən yeni, onlar üçün maraqlı nəşrlər dən xəbərdar etməkdir, ikincidə isə yalnız məlumat kitabxananın fonduna daxil olan əsərlər haqqında oxuculara bibliografik məlumat verməkdir. Mərkəzi Elmi Kitabxanasında hazırlanmış cari vəsaitlər bir qayda olaraq fonda daxil olan yeni ədəbiyyatla əlaqədardır. Bibliografik informasiya xidmətinin fərqləndirilməyən formasına aid olan kitabxana fonduna daxil olan yeni ədəbiyyatın məlumat bülletenləri kitabxananın bibliografiiya şöbəsinin əməkdaşları tərəfindən tərtib edilib çap olunur. Məlumat bülletenləri i tərtib edərkən aşağıdakı tələblərə riayət edirlər:

- a) məlumatın təmliyi;
- b) dəqiq seçmə meyari;
- c) materialların düzülüşündə sistemlilik;
- d) dəqiq və val id bibliografik təsvir;
- d) məlumat annotasiyasının yazılıması.

Bütün bu tələblərə 70-80-ci illərdə tərtib olunmuş məlumat bülletenlərində tam əməl olunub. Təessüflə qeyd edək ki, tədqiqat zamanı məlum oldu ki, son dövrlərdə tərtib clunan məlumat bülletenlərində bu tələblərə tam əməl olunmamışdır. Belə ki, Mərkəzi Elmi Kitabxananın 2001-ci ildə Azərbaycan və rus dillərində kitabxana fonduna yeni daxil olan bibliografik informasiya mənbəyi 4 buraxılışda olmuşdur. Bibliografik informasiya mənbəyində materiallar elmlər təsnifatına uyğun, daxildə isə müəlliflərin əlisba sırası ilə verilmişdir (7).

Məlumat bülletenlərindən 2000-2001-ci il buraxılışlarında nə öz söz, tərtibçilərdən, nə də məlumat annotasiyası verilmişdir. Bəzi buraxılışlarda əvvəlki illərdə verilmiş ədəbiyyatın təkrar bibliografik təsvirinin verilməsinin buraxılışın dəyərini müəyyən qədər aşağı salır.

Sevindirici haldır ki, bibliografik informasiya bülletenin 2003-cü il III-IV buraxılışınca yuxarıda qeyd olunan nöqsanlar aradan qaldırılmış, nəşrin əvvəlindən ən söz, tərtibçilərdən adlı bölmələr verilmişdir.

2004-cü ildə çapdan çıxmış bu informasiya bülletenində Mərkəzi Elmi Kitabxanaya daxil olan yeni ədəbiyyat haqqında bibliografik informasiya verilmişdir. Azərbaycan, rus, Şərq və Qərbi Avropa dillərində kitablar və dövri və nəşri davam edən ədəbiyyat kitabxana-bibliografiiya təsnifatı əsasında elinlər və daxili əlisba üzrə, Şərq dillərində isə ölkələr üzrə qruplaşdırılmışdır. Nəşrdə verilmiş Şərq və Qərbi Avropa dillərində dövri və nəşri davam edən ədəbiyyat ölkələr üzrə düzülmüşdür.

Ədəbiyyatşunuşluq dair ədəbiyyat :

- Filologiya elmləri başlığı altında, daxildə müəlliflərin əlisba sırası ilə materiallar qruplaşdırılmışdır.

Kitablara verilən şifrələr oxuculara kataloqa müraciət etmədən lazımlı olan ədəbiyyatı qiraət zalları, fərdi abonement və kitabxanalararası abonement vasitəsilə sıfariş etmək imkanı yaradır.

Məsələn:

Az-1 Abdulla Kamal. *Sirr içində dastan
və yaxud gizli Dədə Qorqud*. - B.: Elm, 1999.- 288 s.

Bu biblioqrafik informasiya mənbəyində ədəbiyyatşünaslığın müxtəlif aktual sahələrinə dair 153 adda ədəbiyyatın biblioqrafik təsviri verilmişdir. Bu materiallardan 31-i rus dilində olan materiallardır.

Müsətət hal kimi qeyd edək ki, bu materiallar içərisində biblioqrafik göstəricilər də öz əksini tapmışdır. Belə ki, görkəmlə ədəbiyyatşünas A.Rüstəmovaya həsr edilmiş göstərici diqqəti cəlb edir:

Az-1 Azadə Cəfər qızı Rüstəmova. *Biblioqrafik göstərici*
/ Tərt.ed.: Z.Əliyeva; Red.: Ə.Əfəndiyev. -

9873 B.: Elm, 2003.-154 s.

Kitabxananın elmi-köməkçi xarakterli cari biblioqrafik vəsaitləri içərisində xaricdən gələn kitablara və dövri mətbuatla idarəetli biblioqrafik informasiya bülletenləri mühüm yer tutur.

İnformasiya texnologiyalarının geniş tətbiq olunduğu informasiyalasdırılmış cəmiyyətdə informasiya tələbatı sənədlərə maraqlı əmələ gətirir və bu da öz növbəsində biblioqrafik məlumat tələbatını doğurur, çünki biblioqrafik məlumat məhsulu olmadan indiki, elmi informasiyanın gur axını dövründə keçinmək mümkün deyil. Tələbatçılar müvafiq ədəbiyyatın mövcudluğunu haqqında məlumat alıqdan sonra onların dəqiq ünvanları, hansı kitabxanada qorunub saxlandıqları ilə maraqlanırlar. Ona görə də ayrı-ayrı kitabxanaların fondlarına daxil olan yeni xarici ədəbiyyat haqqında vəsaitlərin hazırlanıb çap edilməsi lazımdır.

Azərbaycan Mərkəzi Elmi Kitabxanasının 1980-ci ildən tərtib edib çap etdirdiyi «Kataloqlar» da bu məqsədi güdür. Həmin kataloqlarda həm təbiət, həm də ictimai elmlər üzrə yeni daxil olan xarici kitablardan və dövri nəşrlər nəzərə alınır. Bu məqsədlə onlar təbiət və humanitar elmləri əhatə edən iki seriyada buraxılır.

«Yeni xarici kitablardan biblioqrafik siyahısı»nın ictimai elmlər üzrə seriyası ildə iki dəfə çıxır. Biblioqrafik təsvirlərin düzülüşündə müəlliflərin familyalarının və əsər adlarının əlifbasına əsaslanır. Təsvirdə kitab adlarının rus dilində tərcüməsi verilmir, lakin şifre qoyulur. Oxular bu şifredən istifadə etməklə özlərinə lazım olan hər hansı bir xarici kitabı Mərkəzi Elmi Kitabxananın fondundan ala bilərlər (7).

Mərkəzi Elmi Kitabxananın elmi-köməkçi cari biblioqrafik vəsaitlərindən biri de Şərqi dillərində çıxan jurnalların analitik təsvirini əks

etdirir. Burada fars, türk və Azərbaycan dilində olan jurnal məqalələri nəzərə alınır, ərəb əlifbasi ilə təsvir olunurlar və təsvirlər məzmunlarına görə qruplaşdırılır. Məsələn, 1985-ci ildə buraxılmış vəsaitin birinci nömrəsində 1984-cü ilin axırı və 1985-ci ilin əvvəlində kitabxanaya daxil olmuş ictimai elmlər üzrə Şərqi dillərində çıxan jurnallarda dərc olunan məqalələr əhatə edilmişdir ki, onların içərisində «Ədəbiyyat və ədəbiyyatşünaslıq materialları», «Folklor və folklorşünaslıq», «Dilçilik və ədəbiyyatşünaslıq» bölmələri de vardır (5).

M.F.Axundov adına Dövlət Kitabxanasının biblioqrafik fəaliyyətində elmi-köməkçi cari biblioqrafik informasiya nəşrləri içərisində «Azərbaycan SSRİ mətbuatında» adlı biblioqrafik vəsait diqqəti cəlb edir. Kitabxananın «Ölkəşünaslıq və milli biblioqrafiya» şöbəsi 1978-ci ildən ildə bir dəfə «Azərbaycan SSRİ mətbuatında» adlı yeni ədəbiyyatı əks etdirən informasiya göstəricisini tərtib edib nəşr etmişdir. Bu biblioqrafik informasiya göstəricisinin tərtibi zamanı kitabxananın fonduna mövzusu üzrə daxil olan mütləq nüsxələr əsas götürülür. Vəsaitdə öz əksini tapmış bölmələrdən biri də «Ədəbiyyatşünaslıq. Bədii ədəbiyyat» adlanır. Bu bölmə daxilində əvvəlcə kitablardan, sonra isə jurnal məqalələrinin biblioqrafik təsviri verilənmişdir. Hər bir mənbənin biblioqrafik təsvirindən sonra qısa məlumat annotasiyası da verilmişdir (1).

Ədəbiyyatşünaslıq üzrə cari elmi-köməkçi biblioqrafik informasiya mənbələrindən bəhs edərkən «Xalq maarifi. Pedaqogika. Pedaqoji elmlər» adlı cari biblioqrafik göstəricini də qeyd etmək yerinə düşər. Biblioqrafik göstərici Respublika Elmi-Pedaqoji Kitabxanası tərəfindən tərtib olunub çap edilmişdir. Qəzet və jurnal məqalələrinin biblioqrafik təsvirini əks etdirən bu göstəricidə daha çox təhsil, təlim problemlərinə həsr edilmiş materiallara yanaşı ayrı-ayrı fənlərin tədrisi metodikasına dair materialların da biblioqrafik təsviri verilmişdir. Cari biblioqrafik informasiya vəsaitinin müxtəlif buraxılışlarında «Azərbaycan ədəbiyyatının tədrisi metodikası»na dair müxtəlif dövri mətbuat səhifələrində çap olunmuş məqalələrin de biblioqrafik təsviri verilmişdir (6).

Ədəbiyyatşünaslıq sahəsində çalışan mütəxəssislərin biblioqrafik informasiya təminatında biblioqrafik mənbələr böyük rol oynayır. Təəssüflə qeyd etmək lazımdır ki, ayrı-ayrı elm sahələri üzrə, o cümlədən ədəbiyyatşünaslıq üzrə müstəqil cari elmi-köməkçi biblioqrafik informasiya mənbələri yox dərəcəsindədir.

Müsətət dövrədə infomasiya axınının genişləndiyi bir şəraitde elmin müxtəlif sahələrinə dair infomasiya mənbələrinin yaradılmasına ehtiyac duyulur.

Kitabxana-biblioqrafiya proseslərinin ənənəvi formalarından fərqli olaraq, hazırda informasiya texnologiyası, xüsusilə kompüterləşmə həyatımızın bütün sahələrinə sırayət etmiş və bizi maraqlandıran sahələr, mövzular üzrə lazım olan materialı Internet şəbəkəsindən əldə etmək mümkün olur.

ƏDƏBİYYAT

1. Азербайджан в печати СССР / Информационный указатель о новой литературе за 1986 год.- Баку, 1991.-80 с.
2. Əliyev Z.H. Azərbaycanda elmi- kəməkçi bibliografiya műasir mərhələdə // Bakı Universitetinin Xəbərləri: Humanitar elmlər seriyası.-1994.-№1.-S.120-127.
3. Əliyev Z.H. Ümumi bibliografiyaşúnaslıq.-B.: Bakı Universiteti Nəşriyyatı,2001.-145 s.
4. Xalq marifə. Pedaqogika. Pedaqoji elmlər (qəzet və jurnal məqalələri): Cari bibliografik göstəricisi.- B., 1999.- 48 s.
5. Mərkəzi Elmi Kitabxanaya Azərbaycan və rus dillərində 2001-ci ildə daxil olan kitablar. IV buraxılış.- B., 2001.- 36 s.
6. Mərkəzi Elmi Kitabxanaya daxil olan yeni ədəbiyyat: Bibliografik informasiya bülleteni).2003. III-IV buraxılış.- Bakı: AMEA Mərkəzi Elmi Kitabxanası, 2004.- 132 s.
7. Yeni xarici kitabların bibliografik siyahısı / İctimai elmlər seriyası, №1.- B.,1985.- 22 s.

Сима Исмаилова

ТЕКУЩАЯ БИЕЛИОГРАФИЧЕСКАЯ ИНФОРМАЦИЯ В ИНФОРМАЦИОННЫМ ОБЕСПЕЧЕНИИ ЛИТЕРАТУРОВЕДЕНИЕ

РЕЗЮМЕ

В статье рассматриваются вопросы отражения литературоведческих материалов в научно-вспомогательных библиографических источниках. Особое внимание уделено на текущие указатели подготовленные и издание ЦНБ НАН Азербайджана.